



■ Aygün Süleymanova
teatrşünas

Teatr mədəniyyətimizin unudulmayan tarixləri və bu tarixi yaradan görkəmli simaları var. Gələcəyə baxıb, keçmişə isə salam verməyi unutmayaraq şərəfli keçmişimizin bir fiquru Mərziyyə Davudovanın 115 yaşını qeyd etmiş olur. Mərziyyə Davudova 1901-ci il noyabrın 25-də Rusyanın Həstərxan şəhərində anadan olub. Cəsareti ilə seçilən bu xanım sənətkar Azərbaycan kinosunun ve teatrosunun inkişafında evezolunmaz xidmətlər göstərib. O, "Hacı Qara", "Bir ailə", "Bakinin işiqlari", "Bir mehellədən iki nəfər", "Koroğlu" kimi sıra ekran əsərlərinde və Hüseyn Cavidin "İblis", Cəfər Cabbarlının "Sevil" kimi şədəvrlerinde yaddaşalan obrazlar yaradıb. 1956-ci ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə (Teatr Xadimləri İttifaqı) rəhbərlik edən Mərziyyə xanım Davudova 1962-ci il

Əlizadə, qocaman rejissor Ağakişi Kazımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüdadi Qafarov, teatrşünas Elçin Cəfərov çıxış edib. Qeyd edək ki, elmi-praktiki konfrans Teatr Xadimləri İttifaqının 120 illik yubileyi münasibətlə keçirilən tədbirlər planına daxildir.

İttifaqda Mərziyyə xanımın çox sayıda fotoları sərgilənirdi. Bu fotolarla baxıb da, düşünməmək qeyri mümkündür. Zamanla ayaqlaşmayan kadrlar o günün-keçmişin səsi, nəfəsi kimi insanla danışır, sanki nə isə demək istəyir. Baxın bu, illərlə aktrisa üzünə həsr qalmış Azərbaycan teatrının ilk qadın aktrisalarından biridir. Cəsərli, meğrur... ele bil şəkillər bir aktrisanın deyil, hər hansı bir dövlət məmərunundur. Burada "Əhməd haradadır?" filminən bir fragment yadına düşdü: "Deputətdir, kolxozdan gəlib?".

köhənə olan nöqtələri önəmsəyir. Xatırlatmaq istərdim ki, zamanla qadına olan qatı riyakar münasibət neinki cəmiyyətin bütün sahələrində, en başlıcası mədəniyyət və teatrdə da özünü qabarlıq göstərib. XX əsrin 20-ci illərinə kimi Azərbaycan səhnəsi aktrisa tapa bilmeyib. Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı kişi aktyorlar ifa ediblər. Sonra bir müddət özgə millətin aktrisaları böyük çətinliklərə dözərək zəif ciyinlərini bu ağır yükün altına verdilər. Beləliklə də Azərbaycan qadınlarının səhnəye doğru gələn yolu qorxudan, qandan, ölümədən, maneədən qurtulmağa başladı. Təsadüfi deyildir ki, o illər səhnəyə gələn qadınlar haqqında görkəmli sənətşünas Mehdi Məmmədov belə yazırı: "Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qə-

gülлələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına getirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilərmiş. O, həyatda da faciə qəhrəmanına çevrildi. Təleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən bərincisi həyat yoldaşı Mərziyyə xanım Davudova oldu.

Mərziyyə xanım Davudovaya xalq artisti fəxri adını 1936-ci ildə vermişdilər. Buna baxmayaraq, 1937-ci ildə Ülvı Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salmaqla qəlbini didib-parçalayırdılar. O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. O ağır repressiyalar aktrisanı çox incitə də, dəndlərini gizlətməyi, səhnədə həmisi qüdrətini, həyatda isə qürurunu,

Mərziyyə Davudova-115

Keçmişə salam silsiləsindən...



yanvarın 6-da Bakıda vəfat edib.

Noyabrın 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli aktrisa, SSRİ xalq artisti Mərziyyə Davudovanın 115 illik yubileyinə həsr edilən "Sənətkar və zaman" adlı elmi-praktik konfrans keçirildi. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənet Universitetinin birge təşkilatçılığı ilə keçirildi. Elmi-praktik konfransı giriş sözü ilə Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpəşa Nəmet açaraq Mərziyyə Davudova ilə bağlı xatirələrini bölüşüb. Elmi-praktik konfransında əməkdar incəsənet xadimi, professor Məryəm

Deputat demişkən, bəli, o həmdə deputat idı. Neçə sənələr olub ki, bu işin de öhdəsindən uğurla gəlmış deputat, Artistlər İttifaqının sedri olmuş Mərziyyə xanım aktrisa kimi geniş tamaşaçı sevgisini qazana bilmışdı. Azərbaycan teatr tamaşaçısı onu başından kələğayını atan, inqilab yaradan Sevil kimi xatırlayır. Mənçə də Mərziyyə xanımın ən kolortılı qəhrəmanı mehz Sevildir.


Mərziyyə xanımın səhnəyə gəlşini Azərbaycan teatr tarixində önəmsənilməsi bu günlə deyil, dünənələ daha çox bağlıdır. Bu məsələ bir tərəfdən gender-sosial ayrı-seçkilik, digər tərəfdən multikulturalizm kimi dilimizdə yeni, keçmişimizdə

rəmanlıq dastanıdır". Bu dastanın ilk səhifələrini Əzizə xanım və onun qızı Sona Hacıyeva yazdı. Bu aktrisaların sırasında Mərziyyə xanım Davudovanın da öz yeri vardı.

Mərziyyə xanım əslən tatar idi. Lakin o daha çox azərbaycanlı idi. Onun sənədlərində Mərziyyə xanım azərbaycanlı kimi təqdim olunur. Özü də Quran oxuyan azərbaycanlı, müsəlman qadın kimi. O qadın ki, ailəsinə, dostlarına hər zaman sadıq qaldı. Qeyd etmek yerinə düşər. 1937-ci ilin repressiyası sənət adamlarının taleyindən izsiz keçmədi. M.Müşfiq, H.Cavid, Ülvı Rəcəb, Əhməd Cavaddan sonra növbəti hədəf Azərbaycan səhnəsinin azman aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustanının hansı şəkilidə qətə yetirildiyi uzun müddət qaranlıq qaldı. Bu ailənin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir. Yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ilde

məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdən ürəyi arxayın idi. Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətli davam etdirirdi.

Onun yaşam tərzi bu fotolarda nə qədər açıq sərgilənir, bunu görməmək, hiss etməmək olmur. Nə yaxşı ki, Azərbaycanın teatr tarixinə ismi və siması təmiz olan Mərziyyə xanım kimi aktrisanın yaradıcılığı daxildir...



Yeni baş rejissor təyinatı

Noyabr ayının 29-u Krasnoyarsk Opera və Balet teatrının yeni baş rejissorunun adı bəlli olub.

Teatrın metbuat xidmətinin verdiyi məlumatə əsasən, baş rejissor pos-tuna eston rejissor Neme Kuninqas təyin edilib. Qeyd edək ki, 61 yaşı Neme Kuninqas 20 il Estoniya Milli Opera teatrında baş rejissor vəzifəsində çalışıb. Onun quruluşları Rusiya, Fransa, Almaniya, Finlandiya, İsveç, Norveç, Türkiye və s. aparıcı teatrlarının repertuarında yer alır.